



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

STARTAP ÜÇÜN YENİ İMKANLAR



QƏRAR



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

"Startapın müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Startapın müəyyən olunması meyarları" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarla dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 yanvar 2021-ci il

№ 20

MƏQSƏD

Mikro və kiçik sahibkarların innovasiya sahəsində inkişafına dəstək vermək üçün güzəştlər tətbiq edərək təkan vermək.

SUBYEKTLƏR

Mikro və kiçik sahibkarlıq subyektlərinə aid olan hüquqi və ya fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir.

“STARTAP” ŞƏHADƏTNAMƏSİNİ ƏLDƏ ETMƏK ÜÇÜN MÜRACİƏT EDƏN ŞƏXSLƏRƏ DAİR MEYARLAR:

- Mikro və ya kiçik sahibkarlıq subyekti olması;
- Orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması;
- Rezident vergi ödəyicisi olması.




ƏRİZƏÇİLƏRİN TƏQDİM EDƏCƏYİ MƏHSULA (XİDMƏTƏ) DAİR MEYARLAR:

- Məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;
- İnnovativ təşəbbüsə əsaslanan olması:
 1. mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;
 2. yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;
- Rəqabətqabiliyyətli olması;
- Qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;
- Digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.



Startup Şəhadətnaməsinin verilməsi prosesi



Ekspertlər şurasının tərkibi:

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən – 3 nəfər;
- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən – 2 nəfər;
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən – 1 nəfər;
- Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən – 1 nəfər;
- Azərbaycan Milli Elmlər Akademiyasından – 1 nəfər;
- Müstəqil ekspertlərdən – 3 nəfər.

İzahedici sxem

Tələb olunan sənədlər: Ərizə

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci il 29 yanvar tarixli 20
nömrəli Qərarı ilə təsdiq edilmiş "Startapın
müəyyən olunması meyarları"na

1 nömrəli əlavə

Fiziki və ya hüquqi şəxsə "Startap" şəhadətnaməsinin verilməsi üçün ərizənin forması

(müraciət olunan qurumun adı)

"Startap" şəhadətnaməsinin verilməsi üçün

ƏRİZƏ

1. Ərizəçi haqqında məlumatlar:

1.1. hüquqi şəxsin adı/fiziki şəxsin soyadı, adı, atasının adı _____

1.2. hüquqi şəxsin hüquqi ünvanı/fiziki şəxsin ünvanı _____

1.3. hüquqi şəxsin/fiziki şəxsin VÖEN-i _____

1.4. əlaqə telefonu _____

1.5. internet ünvanı (vəb-saytı) (olduğu halda) _____

1.6. elektron poçtu _____

1.7. hüquqi şəxsin/fiziki şəxsin (olduğu halda) səlahiyyətli nümayəndəsinin:

1.7.1. soyadı, adı, atasının adı _____

1.7.2. ünvanı _____

1.7.3. əlaqə telefonu _____

1.7.4. elektron poçtu _____

1.8. iqtisadi fəaliyyət sahəsi _____

"Startap" şəhadətnaməsinin verilməsini xahiş edirəm.

1. Ərizəçi haqqında məlumatlar:

1.1. hüquqi şəxsin adı/fiziki şəxsin soyadı, adı, atasının adı

1.2. hüquqi şəxsin hüquqi ünvanı/fiziki şəxsin ünvanı

1.3. hüquqi şəxsin/fiziki şəxsin VÖEN-i

1.4. əlaqə telefonu

1.5. internet ünvanı (vəb-saytı) (olduğu halda)

1.6. elektron poçtu

1.7. hüquqi şəxsin/fiziki şəxsin (olduğu halda) səlahiyyətli nümayəndəsinin:

1.7.1. soyadı, adı, atasının adı

1.7.2. ünvanı

1.7.3. əlaqə telefonu

1.7.4. elektron poçtu

1.8. iqtisadi fəaliyyət sahəsi



ƏRİZƏYƏ ƏLAVƏ OLUNACAQ SƏNƏDLƏR

- Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fiziki şəxs olan ərizəçinin isə əlavə olaraq şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;
- “Startap” şəhadətnaməsinin alınması üçün tərtib edilən layihənin adını, ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat;
- Məhsulun sənaye nümunəsi və ya dizaynı;
- **Aşağıdakı məlumatlardan ibarət biznes-plan:**
 1. məhsulun (xidmətin) bazarda payı ilə bağlı bazar araşdırması və marketing planı, onun bazar potensialı;
 2. məhsulun ixrac və ya idxalı əvəzetmə potensialı (əsaslandırma ilə);
 3. məhsulun (xidmətin) unikalılığı və rəqabətqabiliyyətliliyi (əsaslandırma ilə);
 4. investisiya planı;
- **Əmək resursları haqqında aşağıdakı məlumatlar:**
 1. olduğu halda – idarəetmə orqanlarının üzvlərinin fəaliyyət təcrübəsi və (və ya) təhsilləri haqqında;
 2. olduğu halda – məhsulun (xidmətin) hazırlanması, bazara yerləşdirilməsi və sonrakı inkişafını təmin edəcək işçiləri haqqında;
 3. olduğu halda – məsləhətçiləri haqqında;
 4. olduğu halda – səhmdarları (payçıları) və (və ya) investorları haqqında;
- **Olduğu halda – startapa cəlb olunan qrant, investisiya və ya kredit barədə məlumatlar;**
- **Olduğu halda – startap məhsuluna dair patent və ya patent almaq üçün iddia sənədi;**
- **Olduğu halda – texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi**



Ərizəyə baxılması qaydaları



Ərizə Agentliyə **daxil olduğu gün** müəyyən olunmuş qaydada **qeydiyyatata alınır.**



Daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə (məlumatlara) **30 (otuz) gün müddətində baxılır.**



Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyatata alındığı tarixdən **5 (beş) iş günündən gec olmayaraq**, Agentlik onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.



Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən gec **10 (on) iş günü** müddətində aradan qaldırmalıdır.



Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra “Startap” şəhadətnaməsinin alınması üçün **təkrar ərizə ilə** Agentliyə **müraciət edə bilər.**

STARTAP ŞƏHADƏTNAMƏSİNİN ÜSTÜNLÜKLƏRİ:

- Mikro və ya kiçik sahibkarlıq subyekti olan və **fərdi sahibkar** kimi fəaliyyət göstərən startapların “Startup” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri **gəlir** –

3 İL MÜDDƏTİNƏ VERGİDƏN AZADDIR.

- Mikro və ya kiçik sahibkarlıq subyekti olan və **hüquqi şəxs** kimi fəaliyyət göstərən startapların “Startup” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri **mənfəəti** –

3 İL MÜDDƏTİNƏ VERGİDƏN AZADDIR.

